

## MÜHƏNDİSLİK İXTİSASLARI ÜZRƏ BAKALAVRİAT BEYNƏLXALQ İKİLİ DİPLOM PROQRAMLARI

Xarici tərəfdaş universitet/ölkə:  
**İNHA UNİVERSİTETİ (Koreya  
Respublikası)**



Yerli tərəfdaş universitet:  
**BAKI MÜHƏNDİSLİK UNİVERSİTETİ  
(Azərbaycan)**



**Tədris ili:** 2020/2021

<b>Hədəf:</b>	→	Ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, mühəndislik sahəsində Azərbaycanda 21-ci əsrin tələblərinə cavab verən yeni nəsil mütəxəssislər yetişdirmək, eyni zamanda, bu sahədə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirmək
<b>Təhsil səviyyəsi:</b>	→	<b>Bakalavriat</b>
<b>İxtisaslar:</b>	→	<b>1. İnşaat mühəndisliyi; 2. Elektronika mühəndisliyi; 3. Elektrik mühəndisliyi; 4. İnformasiya texnologiyaları.</b>
<b>Proqram məzunları sahib olacaq:</b>	→	- Qeyd olunan mühəndislik sahələrində müasir bilik və bacarıqlara sahib olmaq; - Beynəlxalq təcrübəni öyrənmək.
<b>İlkin kvota:</b>	→	<b>25 nəfər (hər bir ixtisas üzrə / ümumilikdə 100 nəfər)</b>
<b>Tədris dili:</b>	→	<b>ingilis dili</b>
<b>Müddət:</b>	→	<b>4 il</b> (3 il BMU-da, 1 il İNHA-da)
<b>Tədris dili:</b>	→	ingilis (İNHA-dakı təhsil ili üçün əlavə olaraq koreya dili tədris ediləcəkdir)
<b>Təhsilənlərin maliyyələşdirilən xərcləri:</b>	→	Təhsilənlərin maliyyələşdirilən xərcləri aşağıdakılardan ibarətdir: - təhsil haqqı; - qeydiyyat xərci; - tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri.
<b>İlkin seçim meyarları:</b>	→	- Tələbələrin seçimi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının (bakalavriat) nəticələri əsasında tərəflər aparılır; - DİM-in təşkil etdiyi qəbul imtahanında 400 və daha çox bal toplayan abituriyentlər ərizə ilə müraciət edə bilər.

Son müraciət tarixi:	→	<b>02.09.2020</b>
Müraciət proseduru və tələb olunan sənədlər:	→	<ul style="list-style-type: none"> <li>• 2020/21-ci tədris ili üçün DİM tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün keçirilən imtahanın nəticəsində ikili diplom proqramı üçün müəyyən edilmiş keçid balını (400 və daha çox) toplamaq;</li> <li>• Tələb olunan sənədləri <a href="#">onlayn anket formasında</a> ali təhsil müəssisəsinə göndərmək. <ul style="list-style-type: none"> <li>- <b>3x4 ölçüsündə rəngli fotosəkil;</b></li> <li>- <b>Şəxsiyyət vəsiqəsinin surəti;</b></li> <li>- <b>Attestatın surəti</b> (əslə universitetə qəbul olanda təqdim olunacaq);</li> <li>- <b>DİM tərəfindən keçirilmiş qəbul imtahanında topladığı balı təsdiq edən sənəd;</b></li> <li>- <b>İngilis dili sertifikatları: IELTS və ya TOEFL</b> (olduğu təqdirdə)</li> </ul> </li> </ul> <p>Qeyd 1: DİM-in qəbul imtahanından uğurla keçən I ixtisas qrupunun abituriyentləri 400 və daha çox bal toplayıbsa, onlar mütləq İnha Universiteti ilə BMU-nun birgə təşkil etdiyi müsabiqədə (İngilis dili şifahi, riyaziyyat və fizikadan yazılı onlayn formada) iştirak etmək üçün yuxarıda təqdim olunan sənədləri onlayn anket formasında təqdim etməlidirlər.</p> <p>Qeyd 2: Proqrama qeydiyyat zamanı namizədin iş nömrəsi (bakalavriat imtahanı) və şəxsi kabinetin istifadəçi adını (FİN) təqdim etməli olacaqdır.</p>
Sənədlərin təqdim edilməsi və FAQ:	→	İkili diplom proqramı ilə əlaqədar sualları <a href="mailto:ddp@beu.edu.az">ddp@beu.edu.az</a> e-mail ünvanına və ya <a href="https://www.facebook.com/iro.beu.edu.az">www.facebook.com/iro.beu.edu.az</a> inboxa yazaraq göndərmək olar.